

# Qafqaz İslam

## Ordusunun Azərbaycanda xilaskarlıq missiyası

**15** sentyabr Bakının işğaldan azad olunmasından 103 il ötür. Tarixdən bize məlumdur ki, 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad edib. Şəhər Stepan Şauyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən - "Sentrakaspi diktatürü"ndən təmizləndi. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü.

Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairesi genişləndi. Tariximizin ən şanlı səhifələrinən olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ve sonrakı mövcudluğunda Bakının azad edilməsi mühüm rol oynamışdır. Çok böyük strateji mövqeyə malik olan Bakıya o dövrə olan maraq və diqqəti nəzərealsaq, onun azad edilməsinin de heç de asan olmadığını anlamış olar. Belə bir tarixi yaşamış Azərbaycan mövcud olan zaman kəsiyində yaşantlarını salnamələr əsasında diqqətdən keçirib. Bu gün həmin hadisədən bir əsrden artıq zaman ötsə də, Azərbaycan tarixinin müyyəyen bir hissəsi olan 15 sent-

nın hərbi naziri Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı altında Qafqaz hərəkatı başladı. Tarixi mənbələrdə qeyd olunduğu kimi, cərgələrini yerli əhalidən doldurmaqdan və Bakı şəhəri azad edildikdən sonra problem yaranmasın deye, ordu Qafqaz İslam Ordusu adlandırıldı. Hərəkatın hüquqi-siyasi təməlini Batum müqaviləsi təşkil edirdi. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının işğaldan azad olmasına müstəsna rol oynayıb. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan



süvari alayı, Azərbaycan türklərindən ibarət süvarilər və milis batareyaları var idi. Qalan bütün hərbi qüvvələr 13-14 sentyabr gecəsində qərbdə cəbhəsine göndərildi. Bakı cəbhəsindən əsl hückuma keçəcək 5-ci Qafqaz piyada diviziyanının tabeliyindəki 9, 10, 13 və 56-ci piyada alaylarının orduları bütün günü bölgədəki dəmir yolunun etrafında olan vadilərdə düşmən keşfiyyatçılarından gizlənərək keçirdi. Cəbhədəki topçu dəstəsinin böyük bir böülüyü də 5-ci Qafqaz piyada diviziyanının tabeliyinə verildi. Üstəlik iki diviziyanın sərəncamındaki hərbi qüvvələrin münasibətində də böyük bir qeyri-sabitlik var idi. Qərbdə cəbhəsindəki 1.500 metrlik sahədə dörd alay döyüşəcəkdi. Belə dar bir sahədə bu qədər ordunun döyüş qabiliyyətini tam göstərərək müharibədə iştirakı bir qədər çətin olardı.

Təbii ki, Qafqaz İslam Ordusu bu azadlıq yürüşünə başlayarkən, azərbaycanlı əhali də erzaqdan tutmuş silaha qədər kömək edirdi. Çoxları da öz cavan övladlarını Qafqaz İslam Ordusunun tərkibinə vuruşmağa göndərirdi. Ona görə təbii ki, bir tərəfdən dinc əhali, bir tərəfdən Qafqaz İslam Ordusu mənfur düşməni Azərbaycan torpağından çıxmamaq üçün elindən geləni etdi.

### AZƏRBAYCAN-TÜRKİYƏ DOSTLUĞU VƏ QARDAŞLIĞI TARİXİNƏ YAZILAN QƏLƏBƏ

Bakı işğaldan azad edilməseydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Çünkü bolşeviklər Bakını Azərbaycandan ayıraraq, onu muxtar şəhərə çevirmek isteyirdilər. Qafqaz İslam Ordusu sentyabrın 13-dən 14-ne keçən gecə Ba-

kı üzərine başlanan növbəti hückumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Əhzəliyə qayıdı. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktatürü məglub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qəlebə ilə başa çatdırıldı.

Sentyabrın 16-da parlaq qəlebə münasibətə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qəlebədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhəlesi sine start verildi. 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılın şanlı səhifələrdəndir.

### TÜRKİYƏ AZƏRBAYCANIN HAQQ İŞİNİ HƏM SİYASI, HƏM DƏ MƏNƏVİ BAXIMDAN DƏSTƏKLƏYİR



yabrı xatırlamacaq zəruri məqamlardandır.

### QAFQAZ İSLAM ORDUSUNUN MƏNFUR DÜŞMƏNƏ QARŞI HƏRBİ TAKTİKASI

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi və Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Gəncə şəhəri Azərbaycanın müvəqqəti paytaxtı elan edildi. Həmin zaman Bakı yadəllişlərinə əlində idil və Azərbaycan dövlətinin şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi olmadıqdan xarici yardımına ehtiyac duyulurdu. Osmanlı-

olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hezəd erməni-bolşevik işgali altında idil. Belə bir şəraitde özünüñ çok ağır durumuna baxmayaraq, Osmanlı dövləti Azərbaycanın ərazisi bütövüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini bura göndərib. Qafqaz İslam Ordusu Gəncədən azadlıq yürüşünü başlamaqla, bolşevik-daşnak qüvvələrini darmadağın etməklə, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinə daxil olub. Bakı cəmiyyəti sentyabrın 15-də Qafqaz İslam Ordusu ilə birgə şəhərə daxil olub. Mənbələrdə qeyd olunduğu kimi, Nuru paşanın verdiyi əmrəəsasən, şimal Cəbhəsində yerləşən 15-ci piyada diviziya komandanının sərəncamında 38 alay, 2